

Son illər bütün dünyada STEAM təlim texnologiyaları geniş yayılmışdır. Yeni nəslin dövrün tələblərinə uyğun formalasdırılmasında mühüm əhəmiyyət kəsb edən STEAM təhsil bütün həyatı çəşitlərlə balanslı və rasional yanaşmanın formalasdırılmasına kömək edir. İstənilən ibtidai məktəbin birinci və ikinci sinif şagirdlərinə diqqətlə baxın. Heç nə görmüsünüz? Cox güman ki, yox. Cox adı uşaqlardır. Ancaq bir vacib məqam var: son bir neçə ildə məktəblər yeni yanaşmaya əsaslanaraq bu uşaqlara öyrənməyi öyrədir.

**Oruc MUSTAFAYEV**

Əsas diqqət təcrübəyə - texnoloji avadanlıqların köməyi və artıq dərsdə mərkəzi fiqur olmayan və şagirdlər üçün mentor rolunda çıxış edən pedaqoqun dəstəyi ilə ixtisaslaşdırılmış laboratoriyalarda konkret problemlərin həlli və təbii hadisələrin öyrənilməsinə yönəldilir. Bu yanaşma STEAM (Science, Technology, Engineering, Arts and Mathematics) adı ilə tanınır və bu gün məktəblərdə təlim-tədris məsələlərinə biganə qalmayan insanlar tərəfindən fəal müzakirə olunur.

Məhz bu yanaşma uşaqları hələ mövcud olmayan peşələrə hazırlayır. Dünyada STEAM təliminin maliyyə-

ləşdirilməsinə də diqqət daim artır. Təsadüfi deyildir ki, Amazon və Google kimi dünyanın ən yaxşı şirkətləri bu istiqamətin maddi-texnoloji və metodoloji inkişafına milyonlarla dollar xərcləyirlər. Həm biznes, həm də hökumətlərin STEAM təliminin inkişafında məraqlı olmaları təsadüfi deyil.

Bu yanaşma yalnız təbiət elmləri

## STEAM təlim uşaqlarımıza nə verir?

fənlərini keyfiyyətcə mənimseməyə və texnologiya sahəsində bacarıq və bilik əldə etməyə imkan vermir. Uşaqları hələ olmayan peşələrə, gələcəyin çağırışlarına və tələblərinə hazırlayır. Şagirdlərin kəşflər etməsinə imkan verən, onlarda tənqididə düşünmə bacarıqlarını inkişaf etdirən, ətraf mühitə həssaslıqlarını artırın bir sistem olan STEAM ya-

naşma vasitəsilə şagirdlər robotika, elmi təcrübələr, araşdırma və s. apararaq özlərinin maraqlı, kəşfetmə, tənqididə düşünmə bacarıqlarını inkişaf etdirə bilirlər.

STEAM təlim mərkəzlərində şagirdlərimizin yaradıcılıq, innovasiya, problem həll etmə kimi 21-ci əsr bacarıqlarını inkişaf etdirmələrinə imkan ve-

# Gələcəyi düşünərkən...

rən robotika dərnəkləri şagirdlərə ibtidai siniflərdən başlayaraq öz yaş qruplarına uyğun Lego şəbəkələri ilə işləyərək öz robotlarını hazırlamağa və programlaşdırma imkanı əldə etməyə kömək edir. Layihə əsaslı işlər gedişində uşaqlar innovasiya, yaradıcılıq, komanda işi və vaxtın idarə olunması kimi bacarıqları daha tez mənimseməyirlər. Bundan əlavə, aşağı siniflərdən uşaqlara yaşılarına uyğun surətdə müasir programlaşdırma dilləri, kodlaşdırma da öyrənilir ki, bu da onlara savadlılıq, tənqididə düşünmə və problem həll etmə kimi bacarıqlar qazandırır. Məhz bu bacarıqları olan uşaqlar hər bir ölkənin gələcək inkişafını müəyyən edən mühəndislik sahəsində yaradıcı imkanlara sahib olurlar.